

AZƏRBAYCAN RESPUBLİKASI

Əlyazma hüququnda

AZƏRBAYCAN DİLİNDE BAĞLAYICI VASİTƏLƏRİN MƏTNYARADICI XÜSUSİYYƏTLƏRİ

İxtisas: 5706.01 – Azərbaycan dili

Elm sahəsi: filologiya

İddiaçı: **Vüsalə Nofəl qızı Cəfər-zadə**

Fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təqdim edilmiş dissertasiyanın

AVTOREFERATI

Bakı-2025

Dissertasiya işi Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir.

Elmi rəhbər: filologiya elmləri doktoru, professor
Sənubər Əlövsət qızı Abdullayeva

Rəsmi opponentlər: filologiya elmləri doktoru, professor
Həcər Emin qızı Hüseynova

filologiya elmləri doktoru, professor
Fikrət Ramazan oğlu Xalıqov

filologiya elmləri doktoru, dosent
Nəriman Fərman oğlu Seyidəliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06
Dissertasiya şurası

Dissertasiya şurasının sədri:

filologiya elmləri doktoru, professor
Nadir Balaoğlan oğlu Məmmədli

Dissertasiya şurasının
elmi katibi:

filologiya üzrə fəlsəfə doktoru,
dosent
Sevinc Yusif qızı Məmmədova

Elmi seminarın sədri:

filologiya elmləri doktoru, professor
İsmayıll Oruc oğlu Məmmədli



Chay
Olum

GİRİŞ

Mövzunun aktuallığı və işlənmə dərəcəsi. XIX əsrin əvvəllərindən etibarən dilçilik elminin inkişafında yeni mərhələ yarandı. Sintaksis sahəsində yaranan yeni fikirlər, funksional və kommunikativ sintaksisin yaranması və cümlənin aktual üzvlənməsi, tema və remaya ayrılmazı dilçilikdə bir-birindən maraqlı mülahizələrin təşəkkül tapmasına gətirib çıxardı. Bu sintaktik təlim semantika və funksiyanın bir-birinə bağlı olaraq reallaşması və həmin kontekstdə fikrin konkret dil vasitələri ilə ifadəsinin öyrənilməsinə yönəlir.

XX əsrin əvvəllərində Praqa dilçilik məktəbinin nümayəndələri informasiya - məlumat vahidi kimi cümlənin məntiqi-psixoloji izahını yox, kommunikativ funksiyasından çıxış edən dil aspektini əsas götürdü. Bu nəzəriyyə, şübhəsiz ki, mətn sintaksisinin öyrənilməsində də böyük əhəmiyyət kəsb etdi.

Son dövrlərdə mətn Azərbaycan dilçiliyində də alimlərin tədqiqat obyektinə çevrildi. Dilə funksional-kommunikativ yanaşmaqla, Azərbaycan dili sintaksisi struktur-semantik cəhətdən, eləcə də mətnqurucu istiqamətdə araşdırıldığı üçün dissertasiya işinin mövzusu çox aktualdır. Sintaksisə funksional – kommunikativ münasibət, ənənəvi qrammatik üzvlənmədən kənara çıxməqlə aktual üzvlənməyə əsaslanmaq dissertasiya işinin əsasını təşkil edir.

Sintaksisə funksional – kommunikativ yanaşmanın nəticəsində, tədqiqata cəlb olunan məsələlərin obyekti olaraq, mərkəzdə mətn dayanır. Bu dövrə mətn sintaksisinin müxtəlif aspektlərin tədqiqi yeni bir mərhələnin təməlini qoydu.

Müəyyən mənada bir-birinə bərabərələşdirilən subyekt və predikat hissələrin birliliyi kimi çıxış edən cümlə müəyyən informasiya ötürür, lakin o informasiya mətn daxilində öz bütövlüyünü təsdiq edir. Mətn tərkibinə daxil olan cümlələr arasındaki müxtəlif daxili, açıq və gizli semantik - qrammatik məna özünü göstərir. Elə bu xüsusiyyətinə görə də onu (mətni) vahid kimi aid olduğu sahəyə daxil etmək, yəni mətn dilçiliyinin ayrıca müstəqil dilçilik sahəsi kimi ayırmalı məqsədə uyğundur.

Mətn həm subyektin - müəllifin yaratdığı məhsul olma

funksiyasını, həm də oxucunun müitaliə əsnasında əlaqələndirə bilmə, müzakirəetmə bacarığını, qabiliyyətini bir araya gətirir. Beləliklə, mətn – möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir. Mətn onu təşkil edən komponentlərin daxili struktur əlamətini və semantik-qrammatik mənalarını özündə birləşdirir.

Mətn sintaksisinin tədqiq edilməsi, onun əsas qrammatik kateqoriyalarının öyrənilməsi, mətn yaradan vasitələrin araşdırılması, mətnin komponentlərini bağlayan formal-qrammatik elementlərin tədqiqi günümüzün tələbinə görə aktual məsələdir. Mətn yaradıcı vasitələr haqqında indiyə qədər bir çox fikirlər irəli sürülsə də, bəzi fikirlərin, əlbəttə, dəqiqləşdirilməsinə ehtiyac yaranır. Bu baxımdan dissertasiyanın mövzusu aktualdır.

Müxtəlif dilçilər mətn sintaksisi sahəsində müəyyən tədqiqatlar aparmış, maraqlı elmi fikirlər söyləmişlər. V.Matezius¹ və K.Kojevnikovanın² cümlənin kommunikativ funksiyasını əsas götürərək aktual üzvlənmə ilə bağlı irəli sürdüyü fikirlər mətnə yeni yanaşma formasının əsasını qoymuşdur. Araşdırırmalar nəticəsində mətn haqqında fikirlər çoxalmış, tədqiqat sahələri genişlənmiş, mövzunun aktuallığı artmışdır. İ.Qalperin mətn sintaksisinin problemlərini araşdırmış, mətn kateqoriyalarını ətraflı tədqiq etmişdir³. T.A.Van Deyk mətn və diskurs məsələlərini araşdırmışdır⁴. D.Günay⁵, A.Karadeniz⁶ və s. mətn komponentlərini əlaqələndirən vasitələr haqqında müxtəlif fikirlər söyləmişlər. XIX əsrдə mətn haqqında yaranan yeni nəzəriyyələr Azərbaycan dilçiliyinə də sirayət

¹ Матезиус, В. О так называемом актуальном членении предложения // Москва: Пражский лингвистический кружок. Сб. статей, -1967. - с. 239–245

² Кожевникова, К. Об аспектах связности в тексте как целом Текст // Москва: Синтаксис текста, Сб. научн. тр., - 1979. - с. 49-67.

³ Галперин, И.Р. Текст как объект лингвистического исследования. / И.Р.Галперин. – Москва: Наука, - 1981. - с. 140

⁴ Van Dijk T. The Semantics and Pragmatics of Functional Coherence in Discourse // Journal of Pragmatics, -1980, - №4, - p.233-252

⁵ Günay, D. Metin Bilgisi, III b. / D.Günay. - İstanbul: Multilingual Yayınları, - 2007, ISBN 975-6008-31-8. - s.311

⁶ Karadeniz, A. Metin Dil Bilimi Temelli Metin Çözümlemesinin Bağdaşılık Araçlarını Kullanma ve Tutarlı Metin Oluşturma Becerilerine Etkisi [Cilt 11]. // Mersin Üniversitesi: Eğitim Fakültesi Dergisi, - Nisan 2015, - sayı 1, - s.17

etmiş və bir sıra dilçi alim və mütəxəssislər mətn, onun yaranması haqqında öz fikir və mülahizələrini irəli sürmüşlər. Azərbaycan dilciliyində mətnin öyrənilməsi Mirzə Kazım bəyin “Общая грамматика турецко-татарского языка” kitabı ilə başlayır. Daha sonra mətn haqqında fikirlər türkologiyada, Azərbaycan dilciliyində genişləndirilir.

Mətdən yazılan kitablarda müxtəlif qrammatik vasitələrlə əmələ gələn mətn birliliklərinin əhəmiyyətindən bəhs edirlər. K.Abdulla bu birliliklərin əslində frazafövqi vahid, mürəkkəb sintaktik bütöv olduğunu qeyd edir⁷. XX əsrin sonlarında Ə.Cavadov “Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası” kitabında ilk dəfə olaraq, sintaktik bütövləri müstəqil vahid kimi tədqiq edir⁸. Müəllifin mətnin müstəqil sintaktik mövqeyi haqqında irəli sürdüyü fikirlər dilciliyimizdə əhəmiyyətlidir.

N.Məmmədli nitqdə mətnlərin məntiqi-semantik bütövlüyü norması məsələsi haqqında geniş fikirlər irəli sürüüb⁹. Q.Kazimov mətni müəyyən məqsəd ümumiliyi əsasında birləşən və sintaktik-semantik bütöv yaradan cümlələr birləyi hesab edib. Mətn yaradıcılığında rolu olan vasitələri ətraflı tədqiq edib¹⁰. K.Abdulla sintaktik bütövlər və mürəkkəb sintaktik bütövlər terminlərindən istifadə edərək mətn sintaksisi haqqında geniş tədqiqatlar aparıb¹¹. Ə.Abdullayevin aktual sintaksisin mətnyaradıcı xüsusiyyətləri

⁷ Abdulla, K. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. / K.Abdulla, A.Y.Məmmədov, M.M.Musayev, K.Üstünova, N.Novruzova və s. - Bakı: Mütərcim, - 2012/- s.606

⁸ Cavadov, Ə. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası. / Ə.Cavadov. - Bakı: Elm, - 1977. – s.111

⁹ Məmmədli N. Mətn dilciliyi problemləri / Məmmədli N., Kazimov Q., Kazimov İ., Hacıyeva N., İsmayılova T., Ələkbərova A. – Bakı: Zərdabi Nəşr MMC, - 2023. - s.248

¹⁰ Kazimov, Q. Müasir Azərbaycan dili. Sintaksis, V nəşr. Ali məktəblər üçün dərslik. / Q.Kazimov. - Bakı: Elm və təhsil, - 2010. – s.500

¹¹ Abdulla, K. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. / K.Abdulla. – Bakı: MTM-İnnovation, - 2016. – s.360

haqqında araştırmaları var¹². F.Cahangirov modallığın mətn sintaksisində rolundan bəhs edib¹³. Mətn təkcə cümlələrdən ibarət olan deyil, cümlələrlə reallaşan mənalı bir vahiddir. Cümələ qrammatikanın bir vahidi olaraq müzakirə olunduğu halda, mətn isə bildiriş, məlumat vermə funksiyasının nəzərə alınmasını tələb edən dinamik bir proses olaraq nəzərdən keçirilməlidir. Bu sahədə adını çəkdiyimiz müəlliflərlə yanaşı ən geniş tədqiqatlar N.Novruzova, Q.Bəyzadə, F.Veysəlli, A.Məmmədov, R.Abbasəliyeva, F.Allahverdiyeva, Y.Baxışova və b. məxsusdur.

Tədqiqatın obyekti və predmeti. Dissertasiyanın obyekti funksional – kommunikativ sintaksisdir. Tədqiqatın predmeti isə müasir Azərbaycan dilində funksional sintaksisin və bağlayıcı vasitələrin mətnyaradıcı xüsusiyyətləridir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın başlıca məqsədi müasir Azərbaycan dilində bağlayıcı vasitələrin (prosodiya, intonasiya, bağlayıcı və bağlayıcı sözlər və s.) mətnyaratmada rolunu meydana çıxarmaqdan ibarətdir. Bundan başqa digər məqsədi mətn kateqoriyalarından koheziyanı daha ətraflı tədqiq etmək, onun növlərini müəyyənləşdirmək, mətnin (makro və mikro) komponentlərini əlaqələndirən formal-qrammatik vasitələri geniş və əhatəli, nümunələrlə müxtəlif aspektdən öyrənməkdir. Bu məqsədə nail olmaq üçün tədqiqatın qarşısında qoyulan əsas vəzifələr bunlardır:

- Dünya və Azərbaycan dilçilik ədəbiyyatında mətn sahəsində olan fikirləri nəzərdən keçirmək;
- mətnin kateqoriyalarından koheziya və koherentlik haqqında olan fikirləri ümumiləşdirmək;
- mətn məsələsində onun hansı bağlayıcı vasitələrlə yaranmasını önə çəkmək;
- mətndə prosodiyanın rolunu müəyyənləşdirmək;

¹² Abdullayev, Ə. Aktual üzvlənmənin mətnyaratma imkanları (Azərbaycan və ingilis dillərinin materialları əsasında): / filologiya üzrə fəlsəfə doktoru dis. / - Bakı, -1996. - s.179

¹³ Cahangirov, F.F. İngilis və Azərbaycan dillərində modallığın struktur-semantik tədqiqi (müqayisəli-tipoloji tədqiqat): / filologiya elmləri doktoru dis. / - Bakı, 2006. – 302 s.

- mətndə mənani qüvvətləndirməyə xidmət edən ədatları təhlil etmək;

- mürəkkəb cümlənin yaranmasında geniş rolu olan bağlayıcıların məlum olan güclü əlaqələndirmə xüsusiyyəti və bu xüsusiyyətin həm mətni təşkil edən komponentlərin bağlanmasında, həm də ayrılıqda mikromətnlərin əlaqələndirilməsində oynadığı rolu təyin etmək;

- modallıq və onun əsas göstəricisi olan modal (ara) sözlərin mətn yaradıcılığında rolunu öyrənmək;

- ekspressiv sintaksislə bağlı mətnlərin yaranmasında nidaların rolunu araşdırmaq, nümunələrlə təhlil etmək;

- əvəzlikləri mətnin komponentlərini bağlama vasitəsi kimi nəzərdən keçirmək, onların anaforik və kataforik funksiyalarını araşdırmaq;

- bağlayıcı sözlərin mətnyaradıcı rolunu müəyyənləşdirmək;

- zərflərin və determinantların mətnyaradıcı xüsusiyyətlərini öyrənmək;

- nəhayət, tədqiqatın nəticələrini sistemləşdirmək və tezis şəklində təqdim etmək.

Tədqiqatın metodları. Tədqiqat zamanı təsviri metod, komponent təhlil üsulundan istifadə edilmişdir.

Müdafiəyə çıxarılan müddəalar. Aparılmış tədqiqatda müdafiəyə çıxarılan müddəalar aşağıdakılardır:

- Mətnin bağlılığı və rabitəliliyinin onu formalasdıran kateqoriya kimi diqqətə çatdırılması;

- Bağlayıcıların əsas mətnyaradıcı vasitə və mətndə məna yaradan element kimi rolu;

- Ədatların mətndə reməni aktuallaşdırın köməkçi nitq hissəsi kimi çıxış etməsi;

- Modal sözlərin mətndə modallıq yaradan əsas vasitə kimi diqqətə çatdırılması;

- Əvəzliklərin mətn yaradan formal-qrammatik element kimi anaforik və kataforik xüsusiyyətinə görə araşdırılması;

- Bağlayıcı sözlərin əsas mətnyaradıcı faktor kimi tədqiq edilməsi;

- Zərflər və determinantların mətnyaradıcı faktor kimi tədqiq

edilməsi;

- Digər nitq hissələri ilə müqayisədə nidaların ekspressiya yaradıcı faktor kimi fəallığının diqqətə çatdırılması.

Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində mətnin bağlılığı, koheziyası və ya qapalılığı terminləri dəqiqləşdirilir və şərh edilir, mətnin bağlılığı xətti, qlobal və məntiqi-semantik növlərinə ayrıılır və sistemli şəkildə tədqiq edilir. Mətn yaradan morfoloji vasitələr ilk dəfə kompleks şəkildə və bədii mətn nümunələri əsasında təhlil edilir. Azərbaycan dilciliyində bağlayıcı sözlərin, nidaların mətn yaradıcılığında rolundan bəhs edilir, ekspressivlik, ekspressiv mətnlər geniş araşdırılır.

Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqatın nəzəri müddəalarından Azərbaycan dilciliyində, eləcə də ümumi dilcilikdə mətn sintaksisinə dair aparılacaq tədqiqat işlərində nəzəri mənbə kimi istifadə oluna bilər. Mətnin tədqiqi onun kommunikativ mövqeyinin irəli sürülməsində, kateqoriyalarının müəyyənləşdirilməsində, mətn yaradıcılığında müəyyən rolu olan formal-grammatik elementlərin öyrənilməsində, sintaksisin cümlədən böyük vahidinin aşkarlaşdırılmasında böyük rol oynayır. Tədqiqatın nəticələrindən filologiya fakültələrində müasir Azərbaycan dilinin sintaksisini, xüsusiilə, mətn dilciliyinə dair mühəzirələrdə, xüsusi kursların tədrisində, ali və orta məktəblər, magistrantlar üçün müxtəlif dərslik və dərs vəsaitlərinin hazırlanmasında, analitik oxu üzrə məşğələlərdə, digər mətn nümunələrinin şərhində, linqvistik üslubiyyatla, kommunikativ sintaksislə bağlı digər məsələlərin aydınlaşdırılmasında, müasir elmi-nəzəri, normativ grammatikaların yaradılmasında, sintaktik semantika və mətn grammatikası ilə əlaqədar müxtəlif linqvistik məsələlərin müəyyənləşdirilməsində istifadə oluna bilər.

Tədqiqatın aprobasiyası və tətbiqi. Tədqiqat işinin əsas məzmunu həm respublikamızın, həm də xarici ölkələrin müxtəlif elmi məcmuələrində dərc olunmuş məqalələrdə, həmçinin beynəlxalq konfranslardakı məruzələrdə öz əksini tapmışdır.

Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı.

Dissertasiya Bakı Dövlət Universitetinin Azərbaycan dilciliyi kafedrasında yerinə yetirilmişdir.

Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Dissertasiya işi “Giriş”, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Giriş 9056 şərti işarə, I fəsil 71720 şərti işarə, II fəsil 73772 şərti işarə, III fəsil 47607 şərti işarə, Nəticə 1734 şərti işarədən ibarətdir. Dissertasiya işi ümumilikdə 203889 şərti işarədən ibarətdir.

TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiyanın “**Giriş**” hissəsində mövzunun aktuallığı, işlənmə dərəcəsi əsaslandırılır, obyekti və predmeti, məqsəd və vəzifələri, tədqiqatın metodları, müdafiəyə çıxarılan müddəalar müəyyənləşdirilir, tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat işinin aprobasiyası və tətbiqi, dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı, dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi haqqında məlumat verilir.

“Mətnin bağlılığı problemi. Məndüzəltmənin ümumi qanuna uyğunluqları” adlanan birinci fəsildə sintaksis sahəsinə yeni yanaşma ilə bağlı fikirlər öz əksini tapır. Qrammatik üzvlənmədən fərqli olaraq, aktual üzvlənmə və onun mətn sintaksisində rolü məsələsinə toxunulur. Mətnin formalaşmasını şərtləndirən ümumi-qrammatik kateqoriyalar haqqında məlumat verilir..

Dissertasiyanın I fəslinin birinci yarımfəsli “**Aktual üzvlənmənin mətn sintaksisində yeri**” adlanır. Bu yarımfəsildə aktual sintaksisin tədqiq tarixinə toxunulur, mətn sintaksisi haqqında dünya və Azərbaycan dilçilərinin fikirlərinə yer verilir. Dilə ənənəvi sintaksisdən fərqli mövqedən yanaşılır. Dilin kommunikativ funksiyası önə çıxarılır.

Dil akti kimi sintaksisin digər vahidlərinin özünəməxsus xüsusiyyətləri olduğu kimi, mətn də bu xüsusiyyətləri özündə daşıyır. Özünəməxsus daxili strukturu, komponentlərini əlaqələndirən vasitələrin mövcudluğu onun dil faktı kimi tədqiqini şərtləndirir.

Məntiqi vurgunun hansı söz üzərində olmasına görə müxtəlif hökmələr ifadə olunur, tema ilə rema öz yerini dəyişir. Bu isə aktual üzvlənmə ilə qrammatik üzvlənmə arasında fərqi ortaya çıxarır.

Aktual üzvlənmə tema və remaya görə müəyyənləşir, tema dedikdə mübtəda zonası, rema dedikdə isə xəbər zonası nəzərdə tutulur. Tema və rema anlayışlarının mahiyyəti bir növ mübtəda və xəbər anlayışları ilə üst-üstə düşür. Mübtəda da məlum olanı ifadə edir, yəni temanı, xəbər isə yenilik haqqında məlumat verir, yəni rema anlayışını bildirir. Məlumatların verilməsi isə temadan remaya doğru yönəlir. Çünkü tema məlumdur, əsas məqsəd yenilik haqqında məlumat almaqdır, temadan istifadə etməklə remanı diqqətə çatdırmaqdır. Yəni köhnə məlumatlardan çıxış edərək yeni məlumat verməkdir.

Mətnin I yarımfəslinin birinci paraqrafi “**Mətnin digər sintaktik vahidlərdən fərqləndirilməsi və mətn anlayışı**” adlanır. Mətnin dil aktı kimi tədqiqi zamanı onun cümlə, abzas, period, diskursla eyniləşdirirlər. Cümlə ilə müqayisədə mətn təkcə həcminin genişliyi ilə deyil, daxili semantik-struktur əlaqələnmə baxımından da fərqlənir. Yalnız bəzən bir cümlə mənalı və bitmiş bir fikir irəli sürməyə imkan verir. Məsələn; İşə başlamaq işin yarısıdır. Dostumsan pulun qurtarana qədər və s.

“Diskurs termini daha çox “nitq” mənasında işlədir. Mətn lingvistikası formallaşan dövrdə diskurs onun predmeti qismində nəzərdən keçirilirdi”¹⁴. Diskurs proses, mətn isə bu prosesin yazılı nəticəsidir.

“**Mətnin ümumi-qrammatik kateqoriyaları haqqında**” adlanan II yarımfəsildə mətnin mətn olması üçün sahib olduğu meyarlar haqqında məlumat verilir. Bir mətnin yazılı, ya da şifahi mətn olaraq dəyər qazanmasında informasiya funksiyasının əhəmiyyəti böyükdür. Bunun üçün mətn müəyyən meyarlara sahib olmalıdır. De Beaugrande və V.U.Dressler bu meyarlari aşağıdakı kimi sıralayırlar: “1. *bağlılıq*; 2. *rabitəlilik/ardicilliq*; 3. *məqsədlilik*; 4. *inandırıcılıq*; 5. *məlumatlandırma*; 6. *situasiyaya uyğunluq*; 7. *mətnlərarası münasibət*”¹⁵.

¹⁴ Николаева, Т.М. Краткий словарь терминов лингвистики текста // Лингвистика текста // Новое а зарубежной лингвистике, в.VIII / Т.М.Николаева. – М., Прогресс, – 1978. – с.467-472

¹⁵ Coşkun, E. Yazma Becerisi. İlköğretimde Türkçe Öğretimi. (Editörler: A. Kırkkılıç, H. Akyol) / E.Coşkun. – Ankara: Pegem A Yayıncılık, – 2007. – s. 235-240

Bağlılıq və ya koheziya – Mətndəki söz və cümlələrin silsilə halında bir-birinə bağlanmasına əsaslanır. Bağlılıq qrammatik əlaqələr vasitəsilə yaranan bağlılığı üzə çıxarır.

Rabitəlilik və ya koherentlik anlayışı daha çox mətnin daxili quruluşu ilə, cümlələr və abzaslar arasındaki münasibətlə bağlıdır. Fikrimizcə, mətndəkisi əlaqə dəsturunu bu formada vermək daha məqsədə uyğundur: *Mətn = koheziya + koherentlik*

Məqsədlilik - bir mətdə müəllifin izah etməyə çalışdığı, oxucuya çatdırmaq istədiyi məqsəddir.

İnandırıcılıq - müəllifin məqsədini (yazıcıının əsas fikrini) ortaya qoymasından sonra bu fikrini hədəf kütləyə uyğun şəkildə açıq və aydın dəlillərlə ortaya qoyması ilə bağlıdır.

Məlumatlandırma - bir mətnin oxucunun, dinləyicinin diqqətini çəkmədə müvəffəqiyyətli ola bilməsi üçün oxucu və dinləyici üçün köhnə və yeni məlumatları (balanslı bir şəkildə) ehtiva edə bilməlidir.

Situasiyaya uyğunluq - mətnin məzmununun xitab etdiyi kütlə, çatmaq istədiyi məqsəd və mətn növünə uyğun olacaq şəkildəki izahıdır.

Mətnlərarası münasibət dedikdə mikromətnlərin semantik bağlılığı nəzərdə tutulur.

I fəslin II yarımfəslinin birinci paraqrafi “**Bağlılıq (koheziya) və rabbitəlilik (koherentlik)**” adlanır. Bu yarımfəsildə bağlılıq və rabbitəlilik anlayışları izah edilir. Dünya və Azərbaycan dilçilərinin bu anlayışlara yanaşması müqayisəli təhlil edilir. Koheziya, bağlılıq, integrativlik, qapanma, koherentlik terminlərinin ayrı-ayrılıqlı şərhi verilir.

Cümlələrin sadə birliyi hələ mətn yaratmır. Bunun üçün hansısa təşkiledici prinsip olmalıdır. Bu prinsiplərdən bəhs edərkən müəlliflər bəzən bu terminlərin izahında yanlışlığa yol verirlər. Bağlılıq anlayışını və onun mətnin formallaşmasında, mətn bütövlüyündə rolunu nəzərdən keçirdikdə integrasiyanın bağlılığın bir parçası olduğunu söyləyə bilərik. Bağlılığın mənə intervalı çox genişdir, özündə integrasiya, məntiqi əlaqə, qapalılıq terminlərini birləşdirir. Integrasiyanın mərhələləri olaraq adı çəkilən mətnin bitməsi, tamamlanması və qurtarması anlayışlarına diqqət yetirəndə məlum olur ki, bitmə və qurtarma anlayışlarını qapanma anlayışı ilə də əvəz

etmək olar. Nəticə etibarilə, tamlıq, integrasiya, qapanma anlayışları bağlılıq terminində birləşir. Fikrimizcə, sadəcə bağlılıq terminindən istifadə etmək daha məqsədə uyğundur.

II yarımfəslin ikinci paraqrafi “**Bağlılıq və rabbitəlilik anlayışları mətn və diskurs müstəvisində**” adlanır. Bağlılıq və rabbitəlilik həm mətn, həm də diskurs müstəvisində özünü göstərir. Bağlılıq diskursun strukturunu, məna və hərəkətdən təşkil olunmuş söyləmlərarası əlaqə kimi izah olunur. Bağlılığa diskursun müxtəlif növlərində rast gəlmək mümkündür və sual-cavab cümlələri kimi danışan və dinləyən arasında yaranan qarşılıqlı əlaqə zamanı ünsiyət vasitəsi rolunu yerinə yetirir. Diskursda rabbitəlilik yazılıçının niyyətini daha yaxşı çatdırma bilməsi üçün istifadə etdiyi verbal və qeyri-verbal vasitələrin uğurlu integrasiyasından və dinləyicinin həmin niyyəti anlaması üçün həmin vasitələri şərh edə bilən müvafiq qabiliyyətindən asılıdır.

Koheziv bir mətn koherent olmaya bilər, eynilə koherent mətn də koheziv olmaya bilər; mətn eyni zamanda həm koheziv, həm də koherent ola bilər. Məsələn;

1. Həm koheziv, həm də koherent mətn - *Konfransda çıxış edən professoru tamırsan? O, dünən bizim universitetdə idi.*

2. Koherent mətn (semantik cəhətdən doğru olsa da, heç bir koheziv əlamət yoxdur) - *Komandanın kapitani qol vurdu. Fit çalındı.*

3. Koheziv mətn (koheziya əlaməti sayılan onun əvəzliyini var, lakin praqmatik cəhətdən düzgün deyil) - *Həkim dünən dünyasını dəyişib. Mən sabah onun qəbuluna gedəcəyəm.*

Mətnin koheziyası ilə yanaşı koherəntliyi də olmalıdır. Koherent mətnində cümlələr reseptörin (məlumatı qəbul edən) təcrübəsinə və dünyagörüşünə uyğun gəlməlidir. Çatdırılan mesaj dinləyicilər və mətn isə oxucular tərəfindən başa düşülmək üçün adekvat siqnallar daşımılmalıdır.

II yarımfəslin “**Bağlılıq və onun növləri**” adlanan üçüncü paraqrafında mətn və diskurs haqqında fikirlər yekunlaşdırılır. Bağlılığın 3 növü müəyyənləşdirilir: məntiqi-semantik bağlılıq, xətti bağlılıq və qlobal bağlılıq. Mətn komponentlərinin əlaqələnməsində bağlılığın bütün növləri özünü göstərir.

Fikrimizcə, mətn bağlılığının aşağıdakı növləri mövcuddur: 1) məntiqi-semantik bağlılıq; 2) xətti bağlılıq; 3) qlobal bağlılıq

Məntiqi-semantik bağlılıq məndüzəltmənin əsas qanunudur. Bağlılığın bu növünün mahiyyəti ondan ibarətdir ki, mətnin komponentlərində müəyyən semantik əlamətlərin müvafiq elementləri, vasitələri ilə şərtlənən məna bağlılığı yaranar. Həmçinin cümlələrin semantik bağlılığı məntiqi bağlılıqla birlikdə özünü göstərir. Məntiqi bağlılıq komponentlər arasındaki məntiqi situasiyani əks etdirir.

Komponentlərdə verilən obyektlərin bənzərliyinə əsaslanan xətti bağlılıq məndə verilən fikirlərin bir-biri ilə əlaqəli təzahürünü təmin edir. Bütün növ mətnlər üçün əsas şərt olan qlobal bağlılıq mətnin daxili strukturuna əsaslanaraq komponentlərin bağlılığını şərtləndirir.

Bağlılığın növlərindən biri digərini əvəz edə bilir. Sadəcə xətti bağlılıq eyni tipli komponentlərlə bağlanan mətnlərdə üstünlüyü malik ola bilər.

I fəslin üçüncü yarım fəsli “**Əlaqəlilik. Mətnin komponentləri arasında əlaqə vasitələri**” adlı bəndində məndaxili əlaqələrlə yanaşı, mətni təşkil edən komponentlərin bir-birilə əlaqəsi zamanı ortaya çıxan əlaqə üsullarından bəhs edilir. Bu paraqrafda mətnin komponentləri arasında həm koheziya, həm də koherentliyə əsaslanan əlaqə üsullarından bəhs edilir. Çünkü komponentlər arasında koherensiyaya əsaslanan xətti əlaqə üsulu da mövcuddur.

Əlaqəlilik həm koheziyada, həm də koherentlikdə özünü göstərir. Əlaqəlilik ümumi anlayışdır. Mətni təşkil edən komponentlərin məntiqi əlaqə, yaxud semantik əlaqə əsasında formalaşmasına görə koheziya və koherentlik kateqoriyalarını fərqləndiririk.

Zəncirvari əlaqə cümlələrin halqavari bağlılığına əsaslanır.

“*Bu doğma yerlər Pənah xanın idi... O, atını sürüüb dağın ətəyində tikdirdiyi qalaya tərəf qalxdı. O, başını gøyə qovzayanda göylərin ənginliyində bir qartalın süzdüyünü gördü. O özü ilə onun arasında bir yaxınlıq duydu*”.¹⁶

¹⁶ Kərimzadə F. Qoca qartalın ölümü, roman. / F.Kərimzadə - Bakı: Kitab klubu, - 2018. – s.192

Mətnin ilk cümləsinin teması digər cümlənin remasına çevrilib. Eynilə ikinci cümlənin teması birinci cümlənin remasıdır.

“Paralel əlaqə əsasında qurulan mətnlərdə əvvəlcə ümumiləşdirici bir cümlə verilir, sonra həmin cümlədəki subyekt ideyası paralel cümlələrlə müxtəlif cəhətdən şərh edilir, ümumi fikir konkret mənə ifadə edən cümlələrə paylanır”¹⁷. Bu ümumiləşdirici cümlə bəzən mətndəki bütün komponentlərin izahını vermir.

“Hardasa bir ay əvvəl Gəncədə qətl hadisəsi baş vermişdi: Mübahisə nəticəsində yaranmış qarşıdurma zamanı bir neçə şəxs Həsənə hücum çəkdi. Onlardan biri biçaqla Həsənə xəsarət yetirdi. O da həmin adamın əlindən biçağı alaraq onu yaralılmışdı. Bir neçə saat sonra yaralı xəstəxanada keçindi. Həsən həbs olunaraq istintaqa cəlb edildi”¹⁸.

Mətnin ilk iki cümləsi öz aralarında paralel əlaqə ilə əlaqələnir.

Xətti əlaqə üsulu koheziya əsasında formalaşan əlaqə üsullarından fərqlənir. Koherentlik əsasında yaranır.

“Şənbə günüünün sabahı dünənlə başlamışdı. Firuz üstünü örtmədən yatdığı divanda gözünü açdı. Günəş otağa sağdan vururdu; günorta olmalı idi. Divanın altına düşülmüş butulkada az-maz qalmışdı”¹⁹.

Mətnin hər bir komponenti öz arasında tema – rema, tema – rema, ... formasında əlaqələnir. Yəni hər cümlənin ayrıca tema və reması olur. Lakin bu o demək deyil ki, cümlələr bir-birilə bağlanmır. Cümlələri bir-birilə əlaqələndirən semantik bağlılıq olur.

Dissertasiyanın II fəslİ “**Bağlayıcı vasitələr mətnyaradan formal-qrammatik elementlər kimi**” adlanır. Bu fəsil beş yarımfəsildən ibarətdir. Mətn yaradan formal-qrammatik elementlər haqqında məlumat verilir və müxtəlif dilçilərin fikirləri əsaslandırılır. Prosodik vasitələrin, əsas və köməkçi nitq hissələrinin mətn yaradıcılığında rolundan bəhs edilir.

¹⁷Kazimov, Q. Müasir Azərbaycan dili. Sintaksis, V nəşr. Ali məktəblər üçün dərslik / Q.Kazimov. – Bakı: Elm və təhsil, – 2010. – s.500

¹⁸Vüsal, K. Soyuq cəhənnəm, roman. / K.Vüsal. – Bakı: Parlaq imzalar, - 2021. – s.248

¹⁹Babayev, N. Kor nöqtə, roman. / N.Babayev. – Bakı: Parlaq imzalar, - 2023. – s.248

II fəslin I yarımfəsli “**Mətn yaradıcılığında prosodik vasitələrin rolü**” adlanır. Prosodiya mətnin üslubi aspektdə formallaşması faktorlarından biridir. Bu faktorlar mətnin leksik-semantik və qrammatik cəhətdən canlı əlaqəsidir. Diktemin quruluş statusunu, mətnin vahidlərinin əsas tematikləşməsi və üslubca formallaşmasını nümayiş etdirir. Diktem, demək olar ki, bu cəhətdən mətni prosodiyanın əsas vahididir, ayrılmadan ton-fasilə (pauza) xüsusiyyətlərini realizasiya edir. Demək, diktem mətnin həm başlıca, həm də əsas prosodik vahididir. Diktem mətnin elementar tematik və üslubyaradıcı vahididir, cümlələri formallaşdırır, mikromətn yaradır, informasiyani ayırır, bölür, mətndə intensivlik dərəcəsi yüksəlir. Beləliklə, diktem elementar mətndir.

Prosodiya mətnin intonasiyasına qulluq edir, ton yaradır. Prosodiya söyləmin səslənməsidi. Həmin parametrdə əlamətin melodiyası ritmi, intensivliyi, tempi, tembri – bu cür əlamətləri fiksasiya olunur. Üslub – mətnin ifadəli xarakteristikasıdır, janr da mətni səciyyələndirən formadır.

“İntonasiyanın ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (uzun və qısa, vurğulu və vurgusuz hecaların növbəli bağlılığı), nitqin tempi və ya sürəti (müəyyən zaman ərzində sürətlə və ya yavaş zəifləməsi, məntiqi vurgusu, tempi) kimi hadisələrin məcmusundan ibarət müürəkkəb bir hadisədir”.²⁰ Mətnlərin yaranmasında intonasiyanın rolunu xüsusi qeyd etmək lazımdır. Düzdür, diskursda, yəni şifahi danışıldır, bədii əsərlərin səsləndirilməsində, səhnələşdirilməsində intonasiya özünü daha aydın bürüzə verir. N.Hacıyeva intonasiyanın yazılı mətnlərdə ifadəsi ilə bağlı tədqiqatlarında yazılı nitqdə intonasiyanın mahiyyəti və funksiyalarını sadalamışdır; “intonasiyanın segmentasiya kimi funksiyası (pauza vasitəsilə sintaqmatik üzvlənmə), nitq kəsiklərinin ayrılması, müxtəlif uzunluqda eyni zamanda sintaqmların birləşməsi, vahid sintaqmda səslənmə ilə birləşməsi (intonasiya konstruksiyası ilə) durğu işarələri ilə qeyd olunur; sual-məlumat-əmr-qiyamət habelə durğu işarəsi vasitəsilə qeyd olunur; emosional fərqlər (tembr çaları, hündürlüyüն

²⁰ Adilov, M., Verdiyeva Z., Ağayeva F. İzahlı dilçilik terminləri lügəti. / Adilov, M., Verdiyeva Z., Ağayeva F. – Bakı: Elm və Təhsil - 2020. – s.656

*reqistrinin dəyişməsi). Müəllif remarkalarında və ya həmsöhbətin reaksiyaları xüsusи müəllif qeydi ilə göstərilir; sözün mənaca ayrılması (intonasiya mərkəzinin yeri və dəyişməsi) xüsusи qeydlərlə və ya müəllif remarkaları ilə izah olunur; pauza və onun uzunluğunun qeydi durğu işarələri və ya müəllif remarkası ilə qeyd olunur*²¹.

Bu fikirləri bədii nümunələrlə nəzərdən keçirək:

“Sərnişin: – Deyin!.. Deyin!.. Mən tələsirəm!.. – dedi və onun bir az xırıltılı səsində bir tərəfdən hökm, bir tərəfdən də açıq-aşkar yalvariş hiss olunurdu. – Deyin!.. Bir... Hə? Yox!.. Yox! Iki... İki arzunuzu deyin! Tez eləyin! Tələsirəm!.. Mən onları yerinə yetirməliyəm!.. Tez eləyin!”²²

Verilmiş nümunədə yazıçı öz sözü ilə hadisənin baş verdiyi vəziyyəti və obrazların həmin vəziyyətdəki hiss və həyəcanını qeyd edir. Deməli, obrazların intonasiyası yüksələn (hökm) və getdikcə enən (yalvariş) tonla davam edəcək.

“Zibanın gözləri kəlləsinə çıxdı: – Niyə tuturlar məni? Neyləmişəm mən? Adam soymuşam? Bir müdəddət araya sükut çökdü və bu sükut mühüm işlər müstəntiqinin səsi pozdu: – Saatını satmaq istədiyiniz adam öldürülmüşdür. Bilmirəm, sizin bundan xəbəriniz var, ya yox?! Amma yalan danişırsınız. Belə bir işdə yalan satmağın özü ağır cinayətdir. Yenə araya sükut çökdü və bu dəfə Zibanın gözləri xalis heyvani bir qorxudan az qala hədəqəsindən çıxacaqdı. Gündüz Kərimbəyli diqqətlə ona baxırdı. Ziba almındakı dəsmalı dartaşdırıb açdı və udquna-udquna: – Mən yalan demirəm, – dedi”²³.

Mətn nümunəsində “gözləri kəlləsinə çıxdı” ifadəsi ilə təəccüb, “gözləri hədəqəsindən çıxacaqdı”, “udquna-udquna” ifadələri ilə qorxu intonasiyası olduğunu müəyyənləşdirmək mümkündür.

İntonasiyanın verilməsində leksik təkrarlar, durğu işaretləri,nidalar xüsusü rol oynayır və bunlar bədii mətnlərdə özünü göstərir.

²¹ Məmmədli N. Mətn dilçiliyi problemləri / Məmmədli N., Kazimov Q., Kazimov İ., Hacıyeva N., İsmayılova T., Ələkbərova A. – Bakı: Zərdabi Nəşr MMC, - 2023. - s.248

²² Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.V. – 2005. – s.494

²³ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.V. – 2005. – s.494

İkinci fəslin II yarımfəsli “**Bağlayıcılar və bağlayıcı birləşmələr mətnyaratıcı vasitə kimi**” adlanır. Bu yarımfəsildə həm tabesiz, həm də tabeli bağlayıcıların mətn yaradıcılığında rolü araşdırılır.

Bağlayıcıların mətn yaradıcılığında vəzifəsi, əsasən, müxtəlif informativ mərkəzlər arasında əlaqə qurmaq, müəyyən məntiqi-semantik münasibətləri formalasdırmaq, məna çalarlarını zənginləşdirmək və müəyyən istiqamətlərə yönəltməkdir. Mətn komponentlərinin vahid bir informasiya mənbəyi kimi formalasmasında bağlayıcılar mühüm rol oynayır və bu sintaktik vahidlərin quruluş elementinə çevrilir.

Bəzi tabelilik bağlayıcılarının mətn yaradıcılığında roluna diqqət yetirək.

Mətn və səbəb bağlayıcıları:

“Gümüş *Maliklə* Ələkbər, görünür, möhkəm kabablayıb gəlmışdılər, yaxşıca da araq içmişdilər. Cünki onlar içəri girən kimi çayxananın kömür iyinə, çay iyinə, limon iyinə, üç gün bundan qabaq tünd qəhvəyi rənglə rənglənmiş qapının rəng iyinə bir spirt iyi də qatışdı”.²⁴

Koheziv əlaqənin güclü olduğu mətn nümunəsində birbaşa bağlılığı formalasdırان səbəb tabelilik bağlayıcısıdır. Özündən əvvəl işlənən komponenti mətnin digər komponenti ilə əlaqələndirən “çünki” bağlayıcısı işləndiyi mətdə hərəkət və əlamətin səbəbini bildirir.

Mətn və nəticə bildirən bağlayıcı birləşmələr:

– “Müqaviləyə əsasən *Qarabağ xanı*, onun varisləri, xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur. ... Rusiya həmişə sizə dayaq olacaq. İran da, Osmanlı padşahlığı da bundan sonra sizi tək görməyəcək, torpağınızı tapdaq altına salmayıacaq. Buna görə də siz...

İbrahim xan knyazın sözünü kəsdi:

– Buna görə də mən Rusiya xəzinəsinə hər il səkkiz min çervon

²⁴ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

ödəməliyəm” ...²⁵

Verilmiş mətn nümunəsində işlənən bağlayıcı nəticə məzmunu bildirir.

Güzəşt bağlayıcılı mətnlər:

“Cavan bəstəkar S.Qayıblı həmin gün səhər yuxudan duranda ağlına gətirməzdi ki, axşam və xüsusən, gecə belə bir dildorçuluq içində olacaq, hərçənd ağlına gətirsəydi də, bu onun üçün elə bir sürpriz olmazdı. Görünür, özünü tək və tənha sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, nəinki ailəlilərin, oğul-uşaqlıların həyatında”.²⁶

“İndi görüşünüzmü iyirmi metrlik maqnitofon lenti bir o qədər də az deyil. Əlbəttə, Məleykə xanım, siz də indi ürəyinizdə mənə inanmırıınız, bəlkə də, mənə lap xəstə hesab edirsiniz, amma mən o köçürtməni özümlə götürsəydim, sizə göstərərdim və siz də buna inanardınız. Mən sizə söz verirəm ki, Bakıya qayıdanan sonra bir dəfə həmin köçürtməni sizə göstərəcəyəm, hərçənd indiyə qədər heç kimə göstərməmişəm”.²⁷

“Hərçənd” güzəşt bağlayıcısı işlənən iki mətn nümunəsini nəzərdən keçirəndə məlum olur ki, birinci mətnin ilk komponentində işlənən bağlayıcı, ikinci mətnin son komponentində işlənib. İlk mətdə güzəşt məzmunu sadəcə birinci cümlənin komponentlərinə aid olur, ikinci cümləyə məna baxımından aid olmur. İkinci mətnin son cümləsində işlənən “hərçənd” bağlayıcısı isə müəyyən mənada semantik baxımdan mətnin bütün komponentlərinə təsir edir. Bu nümunələr bir daha fikrimizi əsaslandırmağa imkan verir ki, bağlayıcılar mütləq şəkildə mətn komponentlərini bir-birinə bağlamır, onlar arasında müəyyən məna çaları yaradır.

Mətn və şərt bildirən bağlayıcılar və bağlayıcı birləşmələr:

“Bu qəfil güllə səsindən o tək cülliüt də səksənib havaya qalxdı.

Dolça ayağının birini götürüb o birini qoya-qoya qara gözlərini qıyb göyə baxdı və elə bil təəccüb elədi ki, bir halda ki göydən heç nə düşmədi, deməli, göydə heç nə yoxdu və hərgah göydə heç nə

²⁵ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

²⁶ Yenə orada

²⁷ Yenə orada

*yoxdusa, onda bu uzun şeyi niyə bu təmiz, bu sakit göyə tuşlayıb partlatdır?*²⁸

İki abzasdan ibarət mətn nümunəsində bir komponentdə şərt bağlayıcısı və bağlayıcı birləşmə işlənib. Şərt bağlayıcısı ilə paralel qarşılıq bildirən söz də işlənib. Bu isə mətndə semantikanın qüvvətlənməsinə gətirib çıxarır. Mətndə şərt məzmunu ilə yanaşı modal sözlərin yaratdığı modallıq özünü göstərir.

“...Asemantik bağlayıcılar (ki, və) yalnız komponentlərin fonetik-grammatik cəhətdən bir vahid kimi birləşməsinə köməkçi olur. Bu zaman onların əhatə olunduğu cümlələrin məna əlaqəsinin yaranmasında rolu olmur”²⁹. Bəzən mətn komponentlərinin daxili məzmununda bağlılıq olur, bağlayıcılar sadəcə bu bağlılığın üzə çıxmamasına xidmət edir, komponentlər arasında struktur-qrammatik münasibətləri dəqiqləşdirir.

Mətn və izahədici, aydınlaşdırıcı “ki” bağlayıcısı:

“Sükut içində bu mənzərəni seyr edən Mahmud ağa dilləndi:

- Afərin, Seyyida, bu qəzəlini başqasından eşitsəydim, məhz bizim məclisin təsvirini onda görməsəydim, Füzuli rəhmətullah yazıb deyərdim. Cənab knyaz da deyir ki, sözlərin mənasını başa düşməsəm də, ahənginə valeh oldum. Ömrümdə bədahətən belə rəvan şeir deyildiyini ilk dəfə görürəm. Əhsən! Əhməd ağanın ruhuna and olsun ki, məclisimizi şərəfləndirdin, qonaq yanında da başımızı uca elədin”³⁰.

Verilmiş mətn nümunəsinin iki komponentində işlənən “ki” tabelilik bağlayıcısı özündən sonra gələn cümlələri bağlayıb. Nəticədə, tərkibindəki cümlələrin bir-birilə möhkəm əlaqəsi olan, parçalanması mümkün olmayan mətn nümunəsi yaranıb. Mətndə semantik yük isə nidaların üzərinə düşüb.

Asemantik bağlayıcılardan “və”nin mətn yaradıcılığında rolunu bədii mətn nümunələr ilə nəzərdən keçirək.

²⁸ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

²⁹Hacıyev, T.M. Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası / T.M.Hacıyev. – Bakı: Azərnəşr, – 2002. – s.304

³⁰Cəfərzadə, Ə. Aləmdə səsim var mənim. / Ə. Cəfərzadə. - Bakı: Şərq-qərb, - 2016. – s.606

“Və” bağlayıcısı həm cümlə əvvəlində işlənərək komponentlərin əlaqələnməsi nəticəsində mətn yaranmasını şərtləndirir, həm də abzasların əvvəlində işlənərək makromətnlərin formallaşmasına xidmət edir.

“Və bu vaxt o küçük gözlənilmədən hürməyə başladı; çarpayının üstündə idi, dörd ayağını da hikkəylə qarovulcu Əflatunun illərdən bəri rəngi solmuş və çirkli adyalarının üstünə basıb, boynunu irəli uzadıb süpürgəçi Nastyaya və qarovulcu Əflatuna hüürdü. Qarovulcu Əflatun, əlbəttə, bu iti də yaddan çıxarmışdı və küçüyün beləcə hürməyi onu səksəndirdi, titrəyən barmaqlarını süpürgəçi Nastyanın göy paltosunun yaxasından çəkdi və nədənsə piçiltiyala:

– Kəs!.. – dedi. – Kəs!..³¹

Verilmiş mətn nümunəsində “və” bağlayıcısı hər bir halda bağlılıq yaratma kimi əsas funksiyasını özündə saxlayır. Mətnə semantik çalar verən isə mətndə işlədilən ifadələr (səksəndirdi, titrəyən barmaqlar) və intonasiyadır.

Qarşılaşdırma bağlayıcılı mətnlər:

– “Çox ağıllı qızdır! Ömrümdə belə qəşəng qız görməmişəm, qız deyil, ay parçasıdır! Kitabullaya layiq qızdı! Bir-birlərindən ötrü dəli-divanədirlər! Amma atası əzazinin biridi! Səhər Səmədulla qədeş getmişdi onlara barışqı eləsin, toya çağırsın, desin ki, nə qədər adamuvuz var, gözümüz üstə yerləri var, amma heç evə buraxmayıblar onu! Səmədulla qədeşi e!.. Səmədulla qədeşi evə buraxmayıblar!”³²

Verilmiş nümunədə qarşılaşdırma bağlayıcısı əvvəl sadə, sonra isə mürəkkəb cümlənin tərkibində işlənib. Əvvəl işlənən “amma” bağlayıcısı birbaşa obrazın xarakterindəki ziddiyyəti ortaya çıxarmağa xidmət edir. İkinci dəfə işlənən bağlayıcı isə mətnin ümumi məzmununa təsir edib.

Tabesizlik bağlayıcılarının digər məna növləri dissertasiyada “İştirak bağlayıcılı, zaman əlaqəli mətnlər”, “İnkar bağlayıcılı mətnlər” və s.adlarla nümunələr əsasında ətraflı təhlil edilir.

³¹ Elçin. Ölüm hökmü, roman / Elçin. – Bakı: Yazıçı, – 1989. – s.364

³² Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

“Ədatların mətn yaradıcılığında rolu” adlanan III yarımfəsildə ədatların aktuallaşma funksiyası yaratmasından bəhs edilir. Ədatların mətn daxilində müxtəlif mövqeləri; komponentlər arasında formal-qrammatik element kimi, komponentlərin təsir gücünü artırıyan vasitə kimi, mətnin mənasını dəqiqləşdirən, məhdudlaşdırıran morfoloji element kimi və s. funksiyaları bədii nümunələrlə diqqətə çatdırılır.

Axi ədatının mətnyaratmada aktualizator rolu var. Mətni təşkil edən komponentlərin əlaqələnməsini reallaşdırır, özündən sonra gələn fikrin qüvvətli deyilməsinə xidmət edir. Onun mətnyaratma funksiyası sərbəstdir, sintaktik bütövün istənilən yerində işlənə bilir.

...

- “Axi, ay Mədinə, müharibə bizim tərəflərə də gəlib çatıb. Yolumuza bir bomba düşər!”³³

Verilmiş mətn nümunəsində “axı” ədatı mətnin ilk cümləsində işlənərək məzmunu qüvvətləndirir, ifadə olunan hökmü qətiləşdirir, həmçinin özündən əvvəl işlənən mətlələ əlaqə yaradır, remadan əvvəl işlənərək əvvəlki fikri əsaslandırır, söyləmin mərkəzdə duran fikri gücləndirmək məqsədinə xidmət edir.

Aktual üzvlənmə dedikdə cümlənin aktuallaşmış və qeyri-aktual komponentlərinin bir-birinə uyğunluq prinsipi nəzərdə tutulur. Cümlənin hər hansı komponentinin aktuallaşması onun məntiqi-semantik olaraq digər komponentlərindən fərqləndirilməsi deməkdir. Belə ki, mətn kontekstsində rema ilə temanın bilavasita fərqləndirilməsi və həyata keçirilməsinə şərait yaradır, fikir inkişafı cümlələrin birindən o birinə keçir. Bir cümlənin əsas fikir ifadə edən reması bu ardıcılıqla digər cümlənin temasına çevrilir. Remanın xüsusi olaraq seçilməsinə, ayrılmasına aktuallaşma deyilir, aktuallaşmanı yaranan, yəni remanı ayıran qrammatik göstəricilərə isə aktualizator deyilir. Aktuallaşma müxtəlif vasitərlə həyata keçirilir. Həmin vasitələrdən ən işlək olanı isə ədatlardır. Ədatlar mətnlərin formal-semantik əlaqələnməsinə xidmət edir. Ədat konteksts daxilində qüvvətləndirmə xüsusiyyətinə malikdir, mətn daxilində isə qüvvətləndirmə,

³³ Həsənbəy, Y. Next - Özgə millət, roman / Y.Həsənbəy. YYSQ - Milli Virtual Kitabxananın e-nəşri, N 14, (81 - 2013). -s.197

aktuallaşdırma ilə yanaşı ədatların təsiretmə əhatəsi genişlənir. Aktuallaşma yaradan formal-grammatik elementlərin işləndiyi mətnin komponentləri daxilində söz sırası artıq əhəmiyyətini itirir, aktuallaşmanın məhz seçilmiş formal-grammatik elementlər həyata keçirir. Mətnə kommunikativ yanaşmanı əsas götürərək cümlə məfhumu yerinə, mətn sözündən istifadə edilir və ədatların mətn daxilində özünü göstərən xüsusiyyətdən danışılır.

II fəslin dördüncü yarımfəsli “**Modal sözlər mətndə modallıq yaradan vasitə kimi**” adlanır. Bu paraqrafda modallıq anlayışı izah edilir, modallıq anlayışının məhz mətn daxilində özünü göstərməsi fikri irəli sürülür.

Mətni təşkil edən komponentlərin modal məzmunu öz təbiəti etibarilə varlığın real təzahürlərini əks etdirən fikirlərdən ibarətdir. Modallıq həmçinin məntiqi-linqvistik kateqoriyadır. Azərbaycan dilçiliyində modallıq, əsasən, morfoloji, leksik, leksik-sintaktik, leksik-frazeoloji, prosodik vasitələrlə əmələ gəlir. Modal sözlər obyektiv və subyektiv əlaqələrin mətn komponentlərinin məzmununda gerçək əksolunma dərəcəsini göstərir.

“Nəcməddinin vəziyyəti necədir orada?

- *Mən bilən, pis deyil. Tofiqə də UAZ maşınım o alıb verib. İki-üç həftə əvvəl gəlmüşdi kəndə. Bir həftə qalıb getdi.*

- *Bəlkə, çoxlu pul gətiribmiş qardaşı üçün? Bəlkə, bu yazıqlar elə pulun güdazına gediblər?*

- *Nə bilmək olar?.. – dedim*”.³⁴

“Bəlkə” modal söyü ehtimal, güman, şübhə, təəssüf, narazılıq və s. mənalar ifadə edir. Verilmiş nümunədə “bəlkə” modal söyü ardıcıl cümlələrdə işlənərək ehtimal bildirsə də, həqiqətə yaxın ehtimal bildirir, obrazın ifadə olunan fikrə subyektiv münasibətini ifadə edir, işləndiyi cümlənin emosionallığını artırır.

Modal sözlərə aid mətn nümunələri dissertasiyada ətraflı verilib.

Dissertasiyanın II fəslinin beşinci yarımfəsli “**Emosional və ekspresiv mətnlərin yaranmasında nidaların rolù**” adlanır. Bu

³⁴ Elatlı, E. O gecə yağış yağdı, povestlər, hekayələr./ E.Elatlı. – Bakı: Qanun, - 2015. - s.339

yarım-fəsildə nidaların mətn yaradıcılığında rolu bədii mətn nümunələri əsasında şərh edilir.

Nidalar həm səs, həm söz, həm də cümlədir. Nidalar hisləri adlandırmır, bilavasitə ifadə edir. Köməkçi nitq hissələrindən fərqli olaraq, mətn komponentləri daxilində əlaqə yaratmir, intonasiya ilə birgə mətnə emosional, ekspressiv məna verir.

Nidalar həm cümlənin, həm də mətnin semantikasına öz təsirini göstərir, həmçinin bədii mətnin imkanlarını artırır, təsvir edilən obrazın müxtəlif psixoloji vəziyyətini – həyəcanını, kədərini, sevincini və s. göstərməyə imkan verir.

– “Yox a-a-a? Əntiqə yerdi oralar! Riqaya düüssən lap əntiqə olar... Abşeron kimi bir yerdi ora, dəniz qıraqında, kurortdu özü də başdan-ayağa...

Ağagül fikirləşdi ki, pah atonnan, bu arvadın tanımadığı, gəzmədiyi yer yoxdu dünyada”.³⁵

Nümunədə işlənən nidalar təəccüb bildirir. Nidaların təkrarı isə intonasiyani qüvvətləndirir.

Nidalar müsahibin sözlərinə, predmetə, hadisəyə danışanın müxtəlif münasibətini bildirir. Bu da həmsöhbətlərin fikirlərini bir-birinə ekspressiv-emosional tərzdə çatdırılmasını şərtləndirir.

Dissertasiyanın III fəslİ “**Digər mətn yaradan vasitələr**” adlanır. III fəslin birinci yarımfəsil “**Bağlayıcı sözlər mətnyayadıcı vasitə kimi**” adlanır.

Uzun müddət bağlayıcı sözlərlə bağlayıcılar, bağlayıcı birləşmələr qarışdırılıb. Bağlayıcı sözlərlə bağlayıcı birləşmələrinin fərqini aşağıdakı kimi qruplaşdırmağı məqsədə uyğun hesab edirik:

- Bağlayıcılar leksik mənaya malik olmayan söz qrupudur, bağlayıcı sözlər isə leksik mənaya malikdir.

- Bağlayıcılar cümlə üzvü ola bilmir, bağlayıcı sözlər cümlə üzvü ola bilir.

- Bağlayıcılar dedikdə tabeli və tabesiz bağlayıcılar nəzərdə tutulur, bağlayıcı sözlər dedikdə isə əvəzliliklər və onlarla birlikdə işlənə bilən “ki” ədati, “-sa, -sə” şərt şəkilçisi nəzərdə tutulur.

³⁵ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

- Bağlayıcılar söz, söz birləşmələri, cümlə və mətnləri bağlayır, bağlayıcı sözlər isə tabeli mürəkkəb cümlələri və mətnləri bağlaya bilir.

... “*Bir gün öz-özümə haqq-hesab verdim ki... məndən İttifaqa nə xeyir dəyib və özüm nə yazmışam? Baxıb gördüm ki, bu sualların cavabı çox yaritmazdır. Ona görə də günlərin birində papağımı götürüb, heç kəsə heç nə demədən çıxıb getdim*”.³⁶

Verilmiş mətn nümunəsində işlənən “ona görə də” bağlayıcı vasitədir. Mətn komponentlərinin əlaqələnməsində mühüm rolü olan bağlayıcı söz mətnə səbəb məzmunu verir.

“Ona görə də” bağlayıcı sözü “ona görə ki” bağlayıcı birləşməsi ilə qarışdırılır. Bu zaman “çünki” bağlayıcısından istifadə etmək məqsədə uyğundur. “Ona görə də”, “buna görə də” sözlərini “çünki” bağlayıcısı ilə əvəz etmək mümkün olsa, deməli, bağlayıcı birləşmədir.

I paraqrafın birinci bəndi **“Əvəzliyin digər məna növlərinin mətn yaradıcılığında rolu”** adlanır. Bu yarımfəsildə əvəzliklərin mətn yaradıcılığında rolu diqqətə çatdırılır. Onlar mətndə yersiz təkrarın qarşısını alır. Əvəzliklərlə bağlanan mətn nümunələrində semantik bağlılıq güclü olur. Əvəzliklərin özündən əvvəlki kontekslə əlaqəsi (anafora), mətndə daha sonra baş verəcək hadisələri əvvəlcədən müəyyənləşdirməyə çalışarkən və müddəanın açılması zamanı kataforik əlaqə formallaşması, yəni əvvəlki məlumatın, məzmunun sonrakı formalarda konkretləşdirilən hadisə ilə müəyyənləşdirilməsi xüsusiyyətləri izah edilir.

Əvəzliklə bağlanan mətnlərdə həm koheziya, həm də koherentlik özünü aydın göstərir. Hətta koheziya koherentlikdən daha güclü nəzərə carpir. Həmçinin komponentləri əvəzliklə bağlanan mətnlərə nəzər saldıqda komponentlər arasında paralel və zəncirvari əlaqənin üstünlüğünün şahidi oluruq.

³⁶ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

... “*Hamı özünü yiğisıldı. İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı. Yolcu yuyundu, gəldi, mən də bürküyə baxmayıb yaxamı diyimələdim*”.³⁷

Nümunədə əvəzlik kataforik funksiya daşıyır. Özündən sonra verilən fikirlərin açılışına kömək edir. Hamı, yəni kimlər? İdris, yolcu və mən. Komponentləri əvəzliklə bağlanan mətnlər möhkəm daxili struktura, koherentliyə malik olur.

Dissertasiyanın III fəslinin II yarımfəsli “**Zərflərin mətnin komponentləri arasında əlaqələndirici rolü**” adlanır.

Zərfləri başlıca olaraq digər nitq hissələrindən fərqləndirən leksik-qrammatik mənəsi, morfoloji əlaməti və sintaktik funksiyasıdır. Zaman zərfləri komponentlərin əlaqələnməsində daha fəaldır.

“*Mən hər gün səhər tezdən öz maşınımla şəhərə adam daşıyıram. Çörək pulumu qazanmaq üçün. Dünən günorta Mikayıł demişdi ki, səhər gəl məni də götür, şəhərə gedəcəm. Mən də səhər təxminən saat 7-də bura gəldim. Darvazanı itələdim. Gördüm ki, bağlı deyil. Həyatə keçib Mikayılı səslədim. Sonra isə cavab verilmədiyini görüb evin qapısını döydüm. Evin qapısı, sadəcə, örtülmüşdü, ancaq bağlanmamışdı. Açıb içəri girdim. Gördüm ki... - Tofiq daha sözünün dalını gətirə bilmədi. Qəhərləndiyini gizlətmək üçün başını aşağı saldı*”.³⁸

Beləliklə, mətn komponentlərini əlaqələndirən vasitələri müəyyənləşdirsək, tezdən, dünən, sonra – zaman zərfi, içəri, aşağı sözləri isə yer zərfidir.

III fəslin üçüncü yarımfəsli “**Zərflərin determinant üzv kimi mətndə yaratdığı mənə əlaqələri**” adlanır.

Determinant qrupun üzvləri predikatla birbaşa əlaqəyə girmir, ondan asılı olmur, əksinə, cümləni təşkil edən digər üzvlərlə əlaqəli olur.

Cümlə üzvü kimi zərfliklər birbaşa xəbərlə əlaqələndiyi halda, determinant üzv kimi çıxış edən zərfliyin xəbərlə əlaqəsi zəifləyir,

³⁷ Elçin. Seçilmiş əsərləri: [10 cilddə]. / Elçin. - Bakı: Çinar-Çap, - c.1. – 2005. – s.626

³⁸ E,Elxan. O gecə yağış yağırkı, povestlər, hekayələr / E.Elatlı. – Bakı: Qanun, – 2015. – s.339

semantik cəhətdən bütün cümləyə aidlik xüsusiyyəti özünü göstərir. Determinant üzvlər mətndə müəyyən məna əlaqələri yaradır. Məsələn:

Səbəb əlaqəsi:

*“Gərgin is günü ilə əlaqədar olaraq həmin günü Səbail rayon prokurorluğunun əksər əməkdaşları işdən həmişəki vaxtda yox, daha gec ayrılmalı oldular. Eyni zamanda prokurorluğun əksər əməkdaşına tapşırıldı ki, sabah səhər saatlarında prokurorluqda olsunlar”.*³⁹

Səbəb determinativi ilə əlaqələnən mətn nümunəsində zaman əlaqəsi də özünü göstərir.

Determinant üzvlər həm zərflərlə, həm də müxtəlif ismi və feili birləşmələrlə ifadə oluna bilər. Determinant üzvlər əsasən zaman, yer və səbəb zərflikləri ilə ifadə olunur, müəyyən məna əlaqələri yaradır: zaman, tərz, qarşılaşdırma, aydınlaşdırma, səbəb, zaman və qarşılaşdırma və s.

Dissertasiyanın “Nəticə” hissəsində tədqiqatdan əldə edilmiş elmi qənaətləri aşağıdakı kimi ümumiləşdirmək olar:

1. Aktual üzvlənmə mənafərqləndiricilik xüsusiyyətinə görə mətn komponentlərinin tema və remaya ayrılmasıdır, mətn yaranmasında güclü rola malikdir.

2. Diskurs termini həm danışan və dinləyən, həm də yazan və oxuyan arasında qarşılıqlı ünsiyyət vasitəsi olan cümlələrin və ya cümlə birliliklərinin ardıcıl, rabitəli birləşməsi mənasında işlədir. Mətn isə yazılı diskursa istinad edən vahiddir.

3. Bağlılıq mətni bir-biri ilə bağlı komponentlərin yaratdığı bir bütöv olaraq təqdim edir. Bağlılığın üç növünü ayırmak məqsədə uyğun hesab edilir: 1) məntiqi-semantik bağlılıq; 2) xətti bağlılıq; 3) qlobal bağlılıq.

4. Mətndə prosodiyanın əsas vahidi diktemdir. İntonasiya ən fəal mətnyaradıcı vasitədir. Yazılı mətnlərdə durğu işaretləri, müəllif qeydləri, remarkalar və s. intonasiyanın müəyyənləşməsinə xidmət edir.

5. Sözləri, cümlələri, həm də mətnləri bir-birinə bağlamaq xüsusiyyəti bağlayıcıların koheziv mətn yaratmaq xüsusiyyətini ortaya çıxarıır. Asemantik bağlayıcıları çıxmamaq şərtilə, tabelilik

³⁹ Şixiyev, V. Gecikmiş qisas, roman. / V.Şixiyev. - Bakı, - 2015. – s.119

bağlayıcıları həm komponentlərin möhkəm bağlılığını fomalaşdırır, həm də semantikasını müəyyənləşdirir.

6. Ədatlar aktuallaşmanı yaradan ən işlək formal-qramamtk elementdir, mətni təşkil edən komponentlərin təsir gücünü artırır, mətnə müxtəlif semantik məna çalrı verir.

7. Modal sözlər obyektiv və subyektiv əlaqələrin mətn komponentlərinin məzmununda gerçək əksolunma dərəcəsini göstərir.

8. Nidalar ekspressiv mətnlərdə fikrin daha ifadəli və emosinal çatdırılmasına xidmət edir, həm də mətndəki intonasiyanı müəyyənləşdirir.

9. Bağlayıcı sözlər mətn komponentlərinin bağlanmasında ən fəal element kimi çıxış edir və mətndə müəyyən məna əlaqələrinin yaranmasına xidmət edir. Mətn komponentləri arasında güclü bağlılığın yaranmasını əsaslandırır.

10. Cümlədə determinant üzv vəzifəsində çıxış edən söz formaları semantik mənasına, idarəedicilik xüsusiyyətinə, yəni bütövlükdə mətnə, yaxud onu təşkil edən komponentlərə aid olmasına görə digər üzvlərdən ayrılır.

Dissertasiya işinin əsas məzmunu aşağıdakı tezis və məqalələrdə öz əksini tapmışdır:

1. Mətnin bağlılığı məsələsi aktual sintaksisin problemi kimi // - Bakı: Bakı Dövlət Universiteti, "Kitabi-Dədə Qorqud" və Türk dünyası "Kitabi-Dədə Qorqud"un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. - 29 dekabr 2015, - s.620-624
2. Общая характеристика способов, формирующих текстовую связь // - Чебоксары: Инновационные технологии и науке и образования, Сборник материалов VI Международной научно-практической конференции. - 2016, - с.302-307
3. Əvəzliliklərin mətn çərçivəsində anaforik funksiyaları, deaktivizator rolu // - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Dəniz Nəqliyyatında İnnovativ Texnologiyalar" mövzusunda XI beynəlxalq emi-texniki konfrans. – Bakı: 2016, - s.170-174
4. Mətn sintaksisi, mətnin daxili strukturu və kateqoriyaları // - Bakı: BDU Dil və ədəbiyyat, - 2016. №3 (99). - s.93-95
5. Qüvvətləndirici ədatlar mətnyaradıcı formal-grammatik element kimi // - Bakı: AMEA, - Filologiya məsələləri, - 2017. №2. – s.59-68
6. Modal sözlərin mətn sintaksisində rolu və mövqeyi haqqında // – Bakı: AMEA, - Filologiya məsələləri, - 2017. №5, - s.129-136
7. Koqeziya və koqerentlik mətnin hissələrini bir araya gətirən semantik vahid kimi // – Bakı: BDU Dil və ədəbiyyat, - 2017. №2 (102). – s.92-94
8. Nidalar ekspressiv mətnləri yaradan vasitə kimi // - Bakı: AMEA Tədqiqlər, - 2017. №2. - s.133-138
9. Mətn və diskurs anlayışlarının təhlilində koqerentlik konsepsiyası // Bakı: AMEA Tədqiqlər, - 2017. №3. - s.129-135
10. The actuality function of the Particle within the Text // – Czech Republic: Philological Knowledges, Scientific and practical journal, 2017. №2. – s.17-22
11. Determinant üzvlərin mətn komponentlərinin əlaqələnməsində rolu // – Bakı: AMEA Tədqiqlər, - 2018. №4. - s. Bakı: AMEA Tədqiqlər, - 2017. №3. - s.129-135

12. Ədatların mətn daxilində aktuallaşma funksiyaları // – Bakı: AU Gənc Tədqiqatçıların IV Respublika Elmi-praktik Konfransının Materialları, - 9 aprel 2021. – s.49-51

13. Communication tools between text components // – Warszawa, Polska, Colloquium-journal, - 2021. №27(114). –p59-62

14. Müasir Azərbaycan dilində bağlayıcı sözlərin mətn yaradıcılığında rolü // - Bakı: AMEA, - Filologiya məsələləri, - 2024. № 3 . – s. 142

15. The unique role of determinants in creating different meanings in the text // Вчені записки Таврійського Національного Університету імені В.І.Вернадського Серія: Філологія. Журналістика, Kiev, - 2024, с.174



Dissertasiyanın müdafiəsi 13 may 2025-ci il tarixində saat 13:00-da Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.06 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: Bakı, AZ 1073, H.Cavid prospekti, 115, V mərtəbə, AMEA Nəsimi adına Dilçilik İnstitutu

Dissertasiya ilə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun kitabxanasında tanış olmaq olar.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun rəsmi internet saytında yerləşdirilmişdir.

Avtoreferat 09 Aprel 2025-ci il tarixdə zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 12.03.2025

Kağız formatı: 60x84 16/1

Həcm: 39 226

Tiraj:100